

## RİYAZİYYAT

UOT 51: 37. 016

31

**RUSLAN MƏMMƏDOV  
AZAD MƏMMƏDLİ  
AMEA Naxçıvan Bölməsi  
ruslan\_rtm@yahoo.com**

### MƏTN MƏSƏLƏLƏRİNİN TƏSNİFATLANDIRILMASI VƏ QRUPLARA AYRILMASI

*Məqalədə mətn məsələlərinin müxtəlif bazislər üzrə təsnifatlandırılmasına baxılmışdır. Məsələlər seçilmiş bazisdən asılı olaraq qruplara ayrılmış və onlardan hər birinə məxsus olan nümunələr verilmişdir. Göstərilmişdir ki, tədris məqsədi nöqtəyi nəzərindən məsələlərin təsnifikasi onların daha tipik növələrini seçib ayırmayaq və standart həll üsullarını mənimşəməyə imkan verir.*

*Açar sözlər: mətn məsələləri, təsnifat, həll üsulu, sadə və mürəkkəb məsələlər*

Mətn məsələlərinin təsnifatlandırılması məqsədindən asılı olaraq təsnifatın aparılması üçün bazis seçilir və həmin bazisə görə mətn məsələlərini bu və ya digər qruplara ayırrılar. Bu qruplarda məsələlər ya həll üsullarına, ya məsələlərin həlli üçün yerinə yetirilməsi lazımlı olan əməllərin sayına, ya oxşar süjetlərinə görə və başqa bu kimi əlamətlərə görə birləşirler. Seçilmiş bazisdən asılı olaraq məsələləri aşağıdakı kimi təsnifatlaşdırmaq (başqa sözlə seçilmiş əsasə görə qruplara bölmək) olar:

- 1) məsələlərin həlli üçün yerinə yetirilməsi zəruri olan əməllərin sayına görə;
- 2) verilənlərin və axtarılanların sayının uyğunluğuna görə;
- 3) məsələnin fabulasına görə;
- 4) həll üsullarına görə və s.

Məsələnin həlli üçün yerinə yetirilməsi vacib olan əməllərin sayını təsnifatın əsası olaraq qəbul etməklə, sadə və mürəkkəb məsələləri fərqləndirib ayıırlar. Həlli üçün bir hesab əməlinin yerinə yetirilməsi lazımlı olan məsələni – sadə, həlli üçün iki və ya daha artıq sayıda əməllərin aparılması tələb olunan məsələni – mürəkkəb məsələ adlandırırlar.

**Məsələ 1.** Həsənin 7 yaşı var və o Sonadan 3 yaş böyükdür. Sonanın neçə yaşı var?

Bu məsələ sadə məsələdir.

**Məsələ 2.** Tutaq ki, aysberq düzbucaqlı paralelopiped formasındadır. Məlumdur ki, onun sudan yuxarıdakı hündürlüyü 35 m olub, bütün hündürlüğünün 1/6 hissəsinə təşkil edir. Aysberqın eni onun hündürlüyüündən 125 dəfə çox, uzunluğundan isə 3 dəfə azdır. Aysberqın həcmini təyin edin.

Verilmiş bu məsələ mürəkkəb məsələdir.

Məsələnin verilənlərinin və axtarılanlarının sayıları uyğunluğunu təsnifatın

**Məqalə tarixçəsi:**

Göndərilib: 27.05.2019, qəbul edilib: 19.06.2019



əsası kimi seçərək müyyən məsələləri, alternativ şərtli məsələləri, qeyri-müyyən və yenidən müyyənlaşmış məsələləri fəqləndirirlər. Bir çox hallarda məsələlərdə şərtlərin (kəmiyyatlar arasındaki asılılıqların) sayı verilənlərin və axtarılanların sayına uyğun gəlir. Lakin elə məsələlərə də rast gəlinir ki, onlarda bu uyğunluq yoxdur.

*Müyyən məsələlər* – elə məsələlərdir ki, onlardakı şərtlər cavab almaq üçün zəruri və kafi olan qadardır.

**Məsələ 3.** İki cildçi 384 kitab cildləməlidir. Onlardan biri gündə 5 kitab cildləyir və artıq 160 kitab cildlənmüşdür. Digər cildçi gündə neçə kitab cildləməlidir ki, işi birinci ilə eyni gündə qurtarsın?

Bu məsələdə şərtlərin sayı verilənlərin və axtarılanların sayına uyğundur. Ona görə də onun həlli var və müyyəndir.

*Alternativ şərtli məsələ* – bəzən elə məsələlərdir ki, həllin gedisində şərtin bir neçə mümkün variantını baxmaq lazımlıdır. Cavab isə bütün bu mümkün həllar arasından qazanılmalıdır.

**Məsələ 4.** Bir köprüdən çay boyu eyni vaxtda iki qayıq yola düşür. Onlardan biri 17 km/saat sürət, ikincisi isə 19 km/saat sürətlə hərəkət edir. Əgər çayın axma sürəti 2 km/saat olarsa, 2 saatdan sonra qayıqlar biri o birinden hansı məsəfədə olacaqdır?

Məsələdə qayıqların eyni yaxud əks istiqamətdə yola düşmələri haqqında məlumat verilmir. Əgər onların eyni bir istiqamətdə hərəkət etdiklərini qəbul etsek, onda bir cavab, əks istiqamətdə – ayrı bir cavab alarıq.

**Məsələ 5.** Qırx altı məktəblə səfərə on adəd dörd və altı yerlik qayıqlarda yola düşürlər. Bu və digər növ qayıqların sayı ne qadardır?

Məsələdə qayıqlardakı boş yerlərin olması haqqında heç nə deyilmir. Ona görə də biz bəşərdən asılı olaraq müxtəlif həllər alacaqıq.

Daha bir oxşar məsələyə atrafı baxaq.

**Məsələ 6.** Cəmi 100-a bərabər olan üç adəd verilmişdir. Onlardan ikisinin cəmi 80-a bərabər, birinci adəd isə ikincidən 20 vahid böyüküldür. Bu adədləri tapın.

**Həlli:** Tutaq ki,  $x$ ,  $y$ ,  $z$  – verilmiş adədlərdir. Ümumiliyi pozmadan hesab edək ki,  $x$  – birinci,  $y$  – ikinci,  $z$  – üçüncü adəddir. Onda şərtə görə birinci iki tonliyi alıraq:

$$\begin{cases} x+y+z=100, \\ x=y+20. \end{cases}$$

Məsələnin şərtində konkret olaraq hansı iki adədin cəminin 80-a bərabər olduğu deyilir. Deməli üçüncü tonlik,  $y+x=80$ , ya  $x+z=80$ , ya da  $y+z=80$  şəklində olsalar. Ona görə də məsələnin riyazi modeli aşağıdakı tonliklər sistemlərinin toplumundan ibarət olacaqdır.

$$\begin{cases} x+y+z=100 \\ x=y+20 \\ y+x=80 \end{cases} \quad (1)$$

$$\begin{cases} x+y+z=100 \\ x=y+20 \\ x+z=80 \end{cases} \quad (2)$$

$$\begin{cases} x+y+z=100 \\ x=y+20 \\ y+z=80 \end{cases}$$

(3)

Birinci sistemi həll edərək  $x_1 = 50$ ,  $y_1 = 30$ ,  $z_1 = 20$ ; ikinci sistemini həll edərək  $x_1 = 40$ ,  $y_1 = 20$ ,  $z_1 = 40$ ; üçüncü sistemi həll edərək  $x_1 = 20$ ,  $y_1 = 0$ ,  $z_1 = 80$  taparıq.

**Cavab:** üç variant mümkündür; 1) 50, 30, 20; 2) 40, 20, 40; 3) 20, 0, 80.  
*Qeyri-müyyən məsələlər* – bunlar elə məsələlərdir ki, cavab almaq üçün şərtlər kifayət etmir.

**Məsələ 7.** Anbarda 392 banka gilənar, moruq və çiyəlek mürəbbəsi vardır. Gilənar mürəbbəsi olan bankaların sayı, moruq mürəbbəsi olan bankaların sayından 3 dəfə çoxdur. Əgər hər bir gilənar mürəbbəsi olan bankada mürəbbə 800 qramdırsa, onda gilənar mürəbbəsinin bütövlükde çökisi nə qadardır?

Məsələdə verilənlərin sayı kifayət deyildir (çiyəlek mürəbbəsi olan bankaların miqdarı haqqında məlumat yoxdur). Onu həll etmək üçün əlavə şərti ehtiyac vardır.

*Yenidən müyyənlaşmış məsələlər* – elə şərtləri olan məsələlərdir ki, bu şərtlər seçilmiş üsulla onları həlli edərək istifadə olunur. Belə şərtlər artıq şərtilər adlanır. Nəzər almaq lazımdır ki, məsələni ayri bir üsulla həlli edərək digər şərtlər artıq ola bilər. Əgər yenidən müyyənlaşmış məsələdə artıq şərt qalan şərtlərə ziddiyət təşkil etməzsa, onda onun həlli vardır.

**Məsələ 8.** Bir sobada 39000 kərpici altı günü, digər sobada isə o qadər kərpici beş günə bishirmək olar. Əgər birinci sobada bir gündə ikinci dəfə olduğundan 1300 kərpic az bishirilsə, hər iki sobadan eyni zamanda istifadə etməklə 143000 kərpici neçə günə bishirmək olar?

Məsələnin bir həlli vardır: hər iki sobadan istifadə etməklə 143000 kərpici 10 günü bishirmək olar. Burada "bir sobada 39000 kərpici altı günü, digər sobada isə o qadər kərpici beş günə bishirmək olar" və "birinci sobada bir gündə ikinci sobada olduğundan 1300 kərpic az bishirilsə" şərtləri biri digərinə ziddiyət təşkil etmir.

Bəzən də məsələnin artıq şərtləri ziddiyət təşkil edir.

**Məsələ 9.** A məntəqəsindən B məntəqəsinə 60 km/saat sürətlə qatar yola düşdü. 3 saat sonra B məntəqəsindən ona qarşı, sürəti birincinin sürətindən 10 km/saat böyük olən digər qatar hərəkət başlıdı. Məntəqələrərası məsafə 570 km-dir. Əgər ikinci qatarın sürəti birinci qatarın sürətindən 1,5 dəfə böyükdürsə, ikinci qatarın görüşənə qədər neçə saat yolda olduğunu tapın.

Məsələdə bir şərt artıqdır. Habelə "ikinci qatarın sürəti birincidən 10 km/saat böyükükdür" və "ikinci qatarın sürəti birinci qatarın sürətindən 1,5 dəfə böyükdür" şərtlərindən biri digərinə ziddidir. Bu şərtlərden birini aradan çıxardıqda məsələnin həlli vardır. Əgər "dəfə" münasibətini aradan çıxarsaq, "ikinci qatar 3 saat yolda olmuşdur" cavabını, əgər "fərq" münasibətini aradan çıxarsaq, ayri bir "ikinci qatar 2,6 saat yolda olmuşdur" cavabını alarıq.

Bəzən məsələləri həll edərək artıq şərtlərində istifadə olunur və onlar cavabda təsir etmir.

**Məsələ 10.** Çay vağzalında üç gün ərzində 42 adəd ikinci və üçüncü dərəcəli biletler satıldı. Ikinci dərəcəli biletler, üçüncü dərəcəli biletlərlə müqayisədə 2 dəfə az satıldı. Əgər ikinci dərəcəli bilet 120 man., üçüncü dərəcəli bilet isə 30 man. ucuzdura kassir bütün satılmış biletlər üçün nə qadər pul aldı.

Məsələdə artıq şərt vardır (üç gün).

Riyaziyyatın ibtidai kursunda qeyri-müyyən məsələləri *çatışmayan verilənləri olan məsələlər*, *yenidən müyyənleşmiş məsələləri isə artıq verilənləri olan məsələlər* adlandırılır.

Təmənifatın əsasında məsələnin fabulasını qoymuşda çox vaxt "hərəkətə aid", "işə aid", "ərintiyə və xəlitəyə aid", "qarşışa və qatılığa aid", "faizə aid",



"hissəyə aid", "zamana aid", "alqı və satçıya aid" və digər bu kimi məsələ qruplarını fərqləndirirlər. Şərtin fabulasına əsaslanaraq məsələni təsnif etmək çox çatdırır, belə ki, məsələnin şərtlərinin tematikası bəzən çox müxtəlif olur.

Kəmiyyətləri arasında eyni asılılıq olan məsələlər çoxluğunu onların adədi verilənlərinin və fabularının mümkin mütəllifliyində müşayiən məsələlər növü əmələ gətirirlər. Eyni növ məsələlər eyni bir cəbri modelə malik olurlar. Təsnifatın əsası olaraq məsələlərin həlli üsullarını götüründəkən aşağıdakı məsəla qrupları fərqləndirmək olar:

- 1) Üçqat qaydaya aid məsələlər;
- 2) əməllerin nəticəsinə görə möchüllərin toplanmasına aid məsələlər;
- 3) mütənasib bölməye aid məsələlər;
- 4) möchüllərdən birinin aradan çıxarılmasına aid məsələlər;
- 5) adədi ortaya aid məsələlər;
- 6) faizə və hissəyə aid məsələlər;
- 7) axırdan başlayaraq yaxud "eks gedişə" həlli olunan məsələlər və başlıcları.

Məsələləri müxtəlif üsullarla həlli edərkən, bir qayda olaraq onların "öz" təsnifatından istifadə olunur. Belə ki, cəbri həlli üsulunda çox vaxt təsnifatın bazisi olaraq məsələlərin fabulasını götürürür, hesabı həlli üsulunda isə məsələlərin onların həlli üsuluna görə təsnif edir. Lakin, qeyd etmək lazımdır ki, məsələlərin qruplara bu cür bölgüsü, ciddi desək, təsnifat sayılır, belə ki, bu hallarda bir tərəfdən elə məsələlər ortaya çıxır ki, onlar düzəldilmiş qruplardan heç birinə aid edilə bilmir, digər tərəfdən elə məsələlər mövcud olur ki, onlar göstərilən qruplardan bir neçəsinə aid olur.

**Məsələ 11.** İki qabda 100 l spirit vardır. Onlardan birində digərində olduğundan 10 l çoxdur. Hər bir qabda neçə litr spirit vardır?

Fabulaya görə təklif olunmuş təsnifatda məsələni ayrılmış məsələ qruplarından heç birinə aid etmək mümkin deyildir ("hərəkətə aid", "işə aid" və digər qruplara). Təklif olunmuş məsələ qruplarını "gəblərə aid" qrupu ilə tamaşaşaq, verilmiş məsələni bu sıfır aid etmək olar. Ancaq, anşılıqla başa düşmək olar ki, çox sayıda məsələlər konanda qalır ki, onları ayrılmış qruplardan heç birinə aid etmək olmaz. Məsələn, "Su üçün istifadə olunan dörd fincanın və bir bardağın çöküsü 17 sink küraciyyin çöküsü qədərdir. Bardağ bir fincan və 7 küraciyyin ağırlığındadır. Neçə küracič bardağın tarazlaşdırılır?" məsələsinin "tarazida çəkməye aid" adlandırılara bilən böyük bir məsələlər qrupuna aid etmək olar. Məsələlər çoxluğunun fabula üzrə siniflərə bu bölgü prosesini də, ümumiyyətlə desək, praktik olaraq başa çatdırmaq mümkinlər deyildir.

**Məsələ 12.** İki taksi parkında 117 maşın vardır. Onlardan birincisində olan maşınlar digərində olduğundan iki dəfə çoxdur. Hər bir taksi parkında neçə maşın var?

Bu məsələ həlli üsuluna görə təklif olunmuş təsnifatda əməllerin nəticəsinə görə möchüllərin tapılmasına aid məsələlər (2-ci qrup) və mütənasib bölməye aid (3-cü qrup) məsələlərə aid etmək olar.

Bununla belə tədris məqsədi nöqtəyi nəzərindən məsələlərin bu və onlara oxşar "təsnifatı" olverişlidir. Bu təsnifat məsələlərin daha tipik növlərini fərqləndirməyə və onların standart həlli üsullarını mənimseməyə imkan verir.

## ƏDDƏBİYYAT

1. Истомина Н.Б. Методика обучения математике в начальных классах. Учебное пособие для студентов средних педагогических учебных заведений и факультетов начальных классов. – М., 1998.
2. Перельман Я.И. Занимательные задачи и методы. – М., 1972.
3. Стойлова Л.П. Математика. Учеб. Пособие для студ. сред. пед. учеб. заведений. – М., 1997.
4. Цыпкин А.Г., Пинский А.Н. Справочное пособие по методике решения задач по математике. – М., 1983.

## РЕЗЮМЕ

### РУСЛАН МАМЕДОВ, АЗАД МАМЕДЛИ КЛАССИФИРОВАНИЕ И РАЗДЕЛЕНИЕ НА ГРУППЫ ТЕКСТОВЫХ ЗАДАЧ

В статье рассмотрено классификарирование текстовых задач по разным основаниям. В зависимости от выбранного основания задачи выделены на группы и приведены примеры, относящиеся к каждой из них.

Показано, что с точки зрения учебных целей классификация задач дает возможность выделить наиболее типичные виды и усвоить стандартные способы их решения.

**Ключевые слова:** текстовые задачи, классификация, метод решения, простые и составные задачи

## SUMMARY

### RUSLAN MAMMADOV, AZAD MAMMEDLI CLASSIFICATION OF TEXTUAL ISSUES AND GROUPING

The paper considers the classification of text problems for different reasons. The problems are divided into groups depending on the chosen ground, and examples relevant to each of them are given.

It is shown that, from the educational purpose point of view, the classification of problems makes it possible to identify the most typical kinds and master the standard methods for their solution.

**Key words:** text problems, classification, method of solution, simple and compound problems.

(Riyaziyyat üzrə elmlər doktoru, professor Y.Məmmədov tərəfindən təqdim edilmişdir)



**MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ****К СВЕДНИЮ АВТОРОВ**

Jurnalda iqtisadiyyat, filologiya, tarix, coğrafiya, pedaqogika və psixologiya, riyaziyyat üzrə aparılan elmi arşadımların nəticələrini əks etdirən başqa nəşrlərdə çap olunmaması məqalələr qəbul olunur.

Məqalənin həcmi qrafik materiallar, fotosalar, cədvəllər, ədəbiyyat siyahısı və xülasələr də daxil olmaqla 10-12 sahifədən artıq olmamalıdır.

Məqalə həm müəlliflərinin sayının üç nəsfordan artıq olması arzulunmazdır.

Məqalənin keyfiyyətindən, orada göstərilən faktların dürüstlülüyünə biliwasılış müəllif cavabdehdır.

Məqalələr azərbaycan, rus və ingilisc dillərindən birində təqdim oluna bilər.

Məqalənin yuxarı sağ təkintidə "12" pt ölçündə qalın və böyük harflər müəllifin (müəlliflərin) adı və soyadı, 1 interval ara verməklə aşağıda işlədiyi təxətilatın adı "12" pt ölçündə adı və kiçik harflər yazılır. Yenə 1 interval ara verməklə müəllifin (müəlliflərin) elektron poçt adresi göstərilir. Bunaqlan sonra 1 satır boş buraxılaşqor ortadan "12" pt ölçündə qalın və böyük harflər məqalənin adı yazılır.

Daha sonra bir satır boş buraxılaşqor məqalənin yazıldığı dildə, məqalənin sonunda issi digər iki dildə xülasələr verilir. Digər dildər verilən xülasələrdən əvvəl sağ tərəfdə "12" pt ölçündə məqalə müəllifinin (müəlliflərin) adı və soyadı, məqalənin adı issi qalın, böyük harflər yazılır, sonra "12" pt ölçündə adı harflər xülasələrin matni verilir. Hər xülasənin sonundu 10 satıda sözü keçməməkəcək açar sözlər yazılır. "Açar sözlər" söz birləşməsi qalın hərflərə yazılır.

Xülasələr, ədəbiyyat siyahısı 1, məqalənin matni 1,5 interval arası yazılmalıdır.

Mövzu ilə bağlı elmi mənbələrə istinad olmalıdır. İstifadə olunmuş ədəbiyyat siyahısı, məqalənin sonunda xülasələrdən əvvəl "12" pt ölçündə 1 interval ara ilə kodlaşdırma üsul və alifba sırasında göstəriləməlidir. "Ədəbiyyat" sözlü sahifənin ortasında "12" pt ölçülü qalın və böyük harflərə yazılır.

Redaksiyaya təqdim olunmuş məqalələr (CD və çap variantı) geri qaytarılır.

Məqalələr müəlliflərinin çalışdığı şöbə, kafedra rehberlərinin razılıq məktubu ilə yaxud AMEA-nın həqiqi, müxtəlif üzvlərinin riyəsi ilə birgə təqdim olunmalıdır.

Məqalələr, xülasə və açar sözlər WinWord programında, yalnız Times New Roman şriftində yazıqlaraq kompakt diskdə (CD) və A4 vəzqində təqdim olunmalıdır.

**Redaksiyanın üvanı:**

Naxçıvan - Az 7000

Babek mahalləsi, "Naxçıvan"

Universiteti şəhərciyi

Tel: (+99436) 550 83 41

E-mail: elmieserler@nu.edu.az

В наш журнал принимаются не опубликованные в других изданиях статьи, являющиеся результатами научных исследований по экономике, филологии, истории, географии, математике, педагогики и психологии.

Общий объем статьи включает графические материалы, фотографии, таблицы, список литературы и резюме не должен превышать 10-12 страниц.

Не желательно чтобы число соавторов превышало трех лиц.

Автор несет непосредственную ответственность за качество статьи и достоверность представленных в нем фактов.

Статьи могут быть представлены на азербайджанском, русском и английском языках.

На верхнем правом углу статьи в размере "12" pt жирными и заглавными буквами указываются имя и фамилия автора (авторов), ниже с интервалом 1, прописными буквами в размере "12" pt название организации, еще ниже с интервалом 1 адресс электронной почты автора (авторов) обычными строчными буквами. Ниже после одной пустой строки указывается название статьи с заглавными буквами, в размере "12" pt жирным шрифтом.

Далее, пропуская одну строку приводится резюме с ключевыми словами на языке статьи, а в конце резюме и ключевые слова в двух других языках. Перед резюмами на других языках на правом углу указываются с жирными заглавными буквами в размере "12" pt имя и фамилия автора (авторов), называние статьи, а сама резюме – строчными буквами. Ключевые слова не должны превышать 10 слов. Словосочетание «ключевые слова» пишется жирными буквами.

Резюме и список использованной литературы пишется с интервалом 1, а текст статьи -1,5.

Следует указывать ссылки на научные источники по данной теме. Список использованной литературы указывается сразу после статьи перед резюме, с размером "12" pt, с интервалом 1, методом кодирования и в алфавитном порядке.

Слово «литература» пишется в середине страницы, в размере "12" pt жирными и заглавными буквами.

Представленные в редакцию статьи (CD и печатный вариант) не подлежат возврату.

Статьи должны быть представлены вместе с рекомендательным письмом руководителя отдела и кафедры с места работы автора или с отзывом действительного члена или члена-корреспондента Национальной Академии Наук Азербайджана.

Статьи представляются в программе WinWord, шрифтом Times New Roman, на белой бумаге A4.

**Адрес редакции:**

Нахчivan – Az 7000

Бабек. Университетский

городок НУ

Tel: (+99436) 550 83 41

E-mail: elmieserler@nu.edu.az

